

KİVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"


Marks-Engels-Lenin! Onları tarixə "dahi" kimi "saldılar", amma yaşada bilmədilər! Kommunizmin, bütün proletariatın dahi rəhbəri, sənməz mayakı adlandırdığımız, həyatlarını əfsanəyə çevirdiyimiz bu insanlar, sən demə, o qədər də müdrik deyilmişlər. Hər üçü də istər savad, dünyagörüşü, istərsə də əxlaq, həyat terzi baxımından tamamilə fərqli-fərqli insanlar olublar.

Məsələn, Fridrix Engels Karl Marks və Vladimir İlic Lenindən fərqli olaraq, varlı-karlı fabrikant ailəsində anadan olub. Naz-nemət içinde böyüyen, gözü-könlü heç kəsin varında-dövlətində olmayan Engels, mübarizə yoldaşlarından fərqli olaraq heç kəsin malinamülküne sahib olmaq üçün "vuruş"mayıb. Amma kapitalist cəmiyyətinin ziddiyətli xarakterini də həzm edə bilmədiyi üçün varlı fabrikant oğlu öz dəbdəbəli həyatını əqidəsinə qurban verib ve həyatının sonuna kimi də buna peşman olmayıb.

Dəbdəbəli həyatını "işçi sınıfinin azadlığına və sadə həyat tərzine" dəyişən, çoxsaylı siyasi, elmi, ədəbi təqnidə məqalələrin, əsərlərin müəllifi olan nəzəriyyəçi alim, böyük düşüncə sahibi Fridrix Engels kim idi? Fridrix yalnız Almanyanın Barmen şəhərində, yox ətraf şəhərlərdə de tanınmış, varlı bir fabrikant olub. 1820-ci ilin 28 noyabrında oğlu Engels dünyaya gələndə, ata Fridrix sevinir ki, onun malinamülküne sahib çıxan, yolunu davam etdirən olacaq. Amma bu arzu atanın ürəyində qalır, Engels sahibkar yox, "böyük düşüncə sahibi, istedadlı və nəzəriyyəçi alim" oldu. Fabrikant ataya isə bu, lazımlı deyildi. Ona görə də, Engelsin Elberfeld Gimnaziyasını qurtarmasına cəmi bir il qalmış, ata Fridrix oğlunu tehsilden ayırib fabrike göndərir. Fabrik həyatı Engelsin özünə cəlb edə bilmədiyi üçün o, vaxtının çoxunu müstəqil təhsil almaqdə keçirir, Hegel felsefəsinə və müxtəlif xalqların dilərini öyrənməyə başlayır. Qeyri-adı istedəda malik olan Engels 20-ye yaxın dil öyrənir. Əs-

lində Engelsin elme, təhsilə meylli olmasında anası Elzabetanın rolü çox olub. Elzabet mütlək etməyi çox sevən, ədəbiyyata, mədəniyyətə bağlı bir xanım olduğu üçün ailənin ilkini də belə ruhda tərbiya edib.

1841-42-ci illərdə Berlinde hərbi xidmetde olan Engels xidmətini başa vurduqdan sonra Berlin Universitetinə qəbul olur. Hərdənbir



şer yazan, karikatura çəkən gençin diqqətini siyasi dərnəklər daha çox cəlb edir. O, inqilabi-demokratik ruhlu hegelilərə qoşulur. İinqilabi-ruhlu bu dərnək Engelsin həyat yolunu ta-

Atasının arzusunu gözündə qoyan kommunist

O, dəbdəbəli həyatını əqidəsinə qurban verib və həyatının sonuna kimi də buna peşman olmayıb

mamilə dəyişir və kapitalizmə qarşı mübarizəyə başlayır. Hətta 1849-cu ildə Cənub Qərbi Almaniyada kapitalistlərə qarşı silahlı üsyan da, küçə döyuşlərində şəxsən iştirak etdiyinə görə, bir müddət İsvəçrəyə və İngilterəyə mühacirət etmeli oldu. Sahibkar Fridrix isə neyin bahasına olur-olsun oğlunun öz yolunun davamçısı görmək arzusunda idi. O, gənc Engelsi 1850-ci ildə İngiltərədən gətirdərək ortağdı olduğu "Ermen və Engels" firmasına işə düzəldir.

... Fabrikant oğlu Engelsin kasib fəhlə qızı Meri Bernsle aile qurması da Fridrixlərin ürəyince olmur, amma susurlar. 1851-ci ildə Engels Meri ile aile qurur. 13 il sonra Meri vəfat edir, Engels bir il sonra baldızı Lizzi Bernsle (bəzi mənbələrde Lidiya yazılır) aile qurur. Onlar 1873-cü ilin əvvəllerinə kimi birge yaşasalar da, Engels öz prinsiplərindən keçərək onunla rəsmi nikahı Lizzinin ölümündən bir gün evvel reallaşdırır.

Yazılan tədqiqat əsərlərindən belə bəlli olur ki, Engelsin inqilabi mübarizəni davam etdirməsində yaxın dostu K.Marksla birləşdirici fealiyyəti dayanıb. 40 il davam edən bu dostluğun təməli 1842-ci ildə Parisdə, "Reyn qəzetisi" redaksiyasında qoyulub. Bu görüş onların baxışlarının tam birliyini aşkar etdi, dostluğun, yaradıcı əməkdaşlığını, bütün ömürleri boyu davam edən birgə nəzəri və siyasi fealiyyətin teməlini qoymuşdur. Sürgünlerdə də dostunu tək qoymayan F.Engels 1870-ci ildə həmisişlik olaraq Marksın yanına, Londona köçüb. Doğrudur, K.Marksın xanımı Jenninin F.Engelsdən xoşu gəlməsə də, onların "dostluq" münasibələrinə qısqansa da, maddi çətinlik onu ömrü boyu susmağa vadar edib. Çünkü F.Engels həmişə K.Marksın ailəsinə maddi dəstək olub. Hətta 1895-ci ildə vefat edən F.Engelsin vəsiyyətnaməsinə əsasən, əmlakının böyük hissəsi dostu K.Marksın qızlarına verilib.



Qərenfil Dünyaminqizi,
Əməkdar jurnalist

K.Marks və F.Engels birlikdə yazdıqları "Kommunist Manifesti" əsərində proletariati burjuza ictimai quruluşunu devirməyə və neticədə bütün insanların bərabər olduğu siniflər bir qurulus yaratmağa çağırırlar. Amma çox təəssüf ki, "dövrün zekası, şərəfi, vicdanı" adlandırılan (əslində bunlardan çox-çox uzaq olan) Lenin partiyası nəzəriyyə ilə yox, "parçala hökm sür" siyaseti ilə "hökumət" qurdur. F.Engels yazdı ki, K.Marksın adı da, əmək-ləri də əsrlər boyu yaşayacaq. Yaşadımı? Yox! İllər sonra bəlli oldu ki, Sovet hökuməti onun və məslekdaşı Engelsin nəzəriyyəsi üzərində qurulmadı. Bu "hökumət"i zor və silah gücünə quranlar dönyanın en böyük rüşvətxorları, müftəxərləri, dələduzları və xuliqanları imiş. Belə olmasayıd, onların "məğlubiyyətli, əzəmətli" adlandırdıqları Sovet hökuməti və onun kommunist "tərbiye"si həmişəşəşar olardı!